

# Oxularımızın yaradıcılığı

Cəlil Komradlı Dizaxlı kəndində, sadə kəndli ailəsində anadan olub. Orta məktəb illərindən poeziya həvəskarıdır. Lakin 23-24 yaşlarından etibarən bu yolun peşəkar yolcusu olmağa çalışıb və qələmini poeziya sahəsində sinamağa başlayıb. Müharibə veteranlarına həsr etdiyi «Vətən unutmayıb» adlı ilk şeiri «Qəbələ» qəzetində (o vaxt «Qalibiyət» adlanırdı) dərc olunub.

Artıq neçə illərdir ki, Cəlil Komradlı «Qəbələ» qəzeti ilə six əməkdaşlıq edir. Oxular qəzeti səhifələrində onun şeirlərini həmişə böyük intizarla

gözləmiş və maraqla oxumuşlar.

Aşağıda C. Komradlının yeni yazdığı şeirlərdən 3-nü dərc edirik.

Qeyd edək k, şairin indiyədək 3 kitabı-- «Şəms» nəşriyyatı tərəfindən «Şəhidlər əmanəti», «Azerbaycan» nəşriyyatı tərəfindən «Dost gəzirəm» və «Ekoprint» MMC-nin nəşriyyatı tərəfindən 247 səhifə ilə çap edilən «Toy təranələri» kitabları işıq üzü görmüşdür. Hazırda isə 4-cü kitab üzərində işləyir.

Cəlil Komradlıya yüksək yaradıcılıq uğurları arzulayırıq.

## Ağlatdı məni

Bir dilsizə dil verdim, dillər ağlatdı məni,  
Aylar çekdi çarmixa, illər ağlatdı məni.  
Qəfil qara yel əsdi ömrün bağça-bağına,  
Çiçəklər ağı dedi, güllər ağlatdı məni.  
Təzə-təzə ömrümün çalırdım ki, rübabın  
Necə kövrək duyğular, tellər ağlatdı məni.  
Göylər yağışsız qoydu aranımı, dağımı  
Suya həsrət çəmənlər, çöllər ağlatdı məni.  
Xəyalımda canlandı ata, baba ocağı,  
Evəsiz-eşiksiz qalmış ellər ağlatdı məni.  
Komradlı tərk-i-dünya olub düşdü çöllərə,  
Fəqət, əsen küleklər, yellər ağlatdı məni.

## Mənim

Əsmə ey badi-səba, fənadır halim mənim  
Neçə vaxtdır getməyir başımdan qalım mənim,  
Taleyin dönük üzü, işimi tərsə salıb,  
Dəymışım dura-dura töküür kalım mənim.  
Halımı, əhvalımı görənlər qaçırməndən,  
Dönüb acı zəhərə şəkərim, balım mənim.  
Naməndlər qova-qova, mərdimi namərd edib,

Meydanda at çapanmır Rüstəmim, Zalim mənim.

Əvvəlki, cahcalaldan üzülüb əlim deyə,  
Üzümə durur daha, kar-korum, lalim mənim.

Bazarım kasad olub, matahim gözdən düşüb,  
Getmir şor qiyəmetinə atlasmış, xalim mənim.

Gör nə hala düşmüşəm, ay Cəlil Komradlı mən,  
Açmır gül, çiçək daha yamacım, yalım mənim.

## Gülüm

Sevirəm sadəliyi, sadə ol sən də, gülüm,  
Qoy bütün sadəliklər toplansın səndə, gülüm.  
Gözümüzə sadə insan Güneşə, ulduza tay,  
Ona bu dünya boyda sevgi var məndə, gülüm.  
Ömrünü sadəliklə keçirən insan ki, var  
Əsla azmaz yolunu dumanda, çəndə, gülüm.  
Xətrini əziz tutar, obalar, ellər onun,  
Məncə düşməz çətinə belə xoş bəndə, gülüm.  
İstəsə sidq-ürəkdən yayıb öz şöhrətini  
Örnək ola bilər o, şəhərə, kəndə gülüm.  
Sadəlik Allaha da xoş gələn bir sıfətdır,  
Bu sıfətdən nə gərək, qalasan gendə, gülüm?  
Sözümüz bayraq edib ucada tutsan əgər,  
Komardlı Cəlildən də gedərsən öndə, gülüm.

## Sevirəm

Çiçəyi sevirəm, gülü sevirəm,  
Dənizi, çeşməni, gölü sevirəm.  
Bir ürkən gözəlin naz-qəməzəni,  
Qönçə dodağını, dili sevirəm.  
Sevməmək mümkünü quran əlləri,  
Vətənin qəhrəman ərenlərini,  
Qoyunda min cürə gözəllikləri  
Bəsləyən torpağı, çöülü sevirəm.  
Göylərə bağlanan uca dağları,

Baharla oyanan bağça-bağları,  
Tarda, kamanda xoş avazları  
Yaradan mizrabı, teli sevirəm.  
Zirvədə ağaran saf, təmiz qarı,  
Arada kükreyib coşan çayları  
Mirvari düzülmüş, kəmər uyarı  
Bir incə gözəldə beli sevirəm.  
Duyğulu könüldən üzülüb gələn,  
Ürəkdən dodağa süzülüb gələn,  
Zöhrəsi qəlbimi rövənqələndirən  
Xoş anı, xoş günü, ili sevirəm.

Təmiz arzulara çökəməyə duman,  
Qəfəsdə olmaya bülbülbəl heç zaman,  
İncilər cucerir torpağımızdan  
İncini, yaqutu, ləli sevirəm.  
Vətəndir anamız, canımız bizim,  
Vətəndir ruhumuz, qanımız bizim  
Kədərsiz olsun hər an anımız bizim,  
Vətənə vurğunam, ili sevirəm.

Əmirxan BURZUYEV,  
Əmirvan kəndi.

## Balaca Banunun lalə sevgisi

Bir ailə vardı. Üç nəfərdən ibarət idi. Ana, ata və bir də balaca qızları Banu. Banu çox şirin bir qız idi. Onun iri, mavi gözleri və ipək kimi sarı saçları hamida xoş bir əhval-ruhiyyə doğururdu.

Atanın böyük bir təsərrüfat sahəsi var idi. Orada çoxlu qarşız-yemiş, pamidor-xiyar və bir hissəsində isə taxıl yetişdirirdi. Yetişdirdiyi mehsulu satıb ailəsinə dolandırdı. Ana isə yun saplardan papaq, jaket və s. toxuyub satardı. Bu zəhmətkəs ailə səra dağlarını etəyindəki meşəyə yaxın kiçik bir kənddə yaşayırıdı.

Banu hər gün meşədən çoxlu moruq, göbəlek dağlarının etəyindən isə çiyələk yiğib anasına gətirirdi. Bir dəfə ana moruqlu pirojna bişirdi və ondan bir sini yiğib qızına dedi:

—Al qızım, bunları da nənənə apar.

Banu çox sevindi. O, nənəsigilə yollandı. Ana heç nədən narahat deyildi, çünki qızı nənəsigilənin yolu və evini çox yaxşı tanıydı.

Bir azdan atası eve gəldi. Onun elində çoxlu pamidor və xiyarla dolu olan sebət vardi. Ata Banunu evdə görməyib onun hara getdiyini sorusu. Cavabında anası dedi:

—Nənəsinin yanına

## Hekayə

Atası heç nə deməsə də qızının meşənin sonudakı kəndin yaxınlığına tək getməsindən nigaran qaldı. O, Banunun arxasında yollandı. Tez-tez gedib kəndə yaxın yolda qızına çatdı və birlikdə pirojnaları nənəye apardılar. Lakin Banunun harada gecikdiyindən ata çox narahat idi. Balaca qızçı-gaz yolu yaxşı tanışa da kəsə yolla yox, meşənin dərinliyindən keçən uzaq yolla getmişdi. Çünkü meşənin sonunda çoxlu lalelər bitən bir çəmənlik var idi. O, bu çəmənlikdən çoxlu lale toplayıb səbət doldurmuşdu.

Atası səbətdəki laleləri gördükdə işin nə yerde olduğunu başa düşdü. Banu ilə atası evə döndə o, hərəkətindən peşiman olduğunu və bu yol əhvalatını atasına danışdı:

—Ata lale yiğmağa başım elə qarışmışdı ki, az qala yolu azmışdım.

Atası başını narazı halda buladı və dedi:

—Qızım bir də belə iş tutma. Meşə çox təhlükəlidir. Kəndimizdə də çiçək çoxdur. Oradan da cürbəcür çiçəklər toplayıb bilərdin.

Amma Banu al-qırızı laleləri daha çox sevirdi...

**Nigin ƏLİYEVA,  
Mingəçevir şəhəri  
14 sayılı tam orta məktəbin VI sinif şagirdi.**

## Ağacların kralı palid

Quşların içinde qartala, heyvanların içinde şirə, ağacların içinde palida "kral" demək olar. Palid dedikdə, gözəllik, qüdrət və güc ağıla gelir. Qədim romalılar palidi gözəl adlandırmışlar. Bu həqiqətən belədir. Palid ölkəmizdə bitən ən nəhəng ağacdır.

Azərbaycanda 12 növdə palid bitir ki, bunun da 9 növü yabani, 3 növü isə mədənidir. Bütün yabani palidlər dişli və ya pərli yarpaqlı ağaclarıdır. Meyvəsi—palid qozası fincanşkilli, "papaqlı" qozdur. Palida Samur-Dəvəçi, Xəzəryani, Qanıx-Əyriçay, Kür-Araz və Lənkəran ovalıqlarında, Böyük və Kiçik Qafqazın Dağlıq rayonlarında, İsmayıllıda, Qəbələdə Taliş dağlarında və

Naxçıvanda rast gəlinir. Təzəce boy atmağa başlayanda palid zerif və siltaş olur, şaxtaya, küləyə, isti günəş şüasına tab gətirmir. Elə buna görə də palid ağacı bir-iki il başqa ağacların və kolların himayəsində boy atır. Sonra isə gücə gəlib, gözəllik və uzunömürlülük rəmzine çevirilir.

Palidin hər şeyi insanın xeyrinədir. Qabığını dəmləyib ağız boşluğununda iltihabı proseslər zamanı mədə-bağır-saq xəstəliklərində, yaniqlar üçün, müxtəlif dəri iltihablarında, əl-ayaq tərəyənde və bir neçə başqa xəstəliklər zamanı istifadə edirlər. Qızardılmış qozalaridan isə kofe hazırlayırlar. Amma palidin ən böyük sərvəti onun oduncığıdır. O, çox möhkəm və uzunömürlüdür.

Səhifəni çapa hazırladı: Nadir ATAKİŞİYEV.

## Oxuların nəzərinə!

## «Qəbələ» qəzeti

2015-ci ilin ikinci yarısı üçün abunə yazılışı davam edir.

Qəzet ayda dörd dəfə çıxır.

Yarım illik abunə qiyməti 15 manatdır.

Abunə qəzetiin «Kapitalbank»ın Qəbələ filialındakı hesabına köçürmə və ya redaksiyanın özündə cassaya nəqd ödəmə yolu ilə aparılır.

Hesab № AZ36AİB 33080019444900218149. VÖEN 4400103601.

Ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti, 56.

Telefonlar: (024)20 5-19-14, (024)20 5-15-56, mob. (050) 328-11-42.

Redaktor  
O. Ə. Məmmədov.

TƏSİSÇİLƏR:  
Qəbələ Rayon İcra  
Hakimiyyəti və redaksiyanın  
jurnalist kollektivi.

Məsul növbətçi:  
A. C. Cəlilov.

ÜNVANIMIZ:  
✉ AZ 3600, Qəbələ şəhəri,  
Heydər Əliyev prospekti, 56.  
Redaktor: (024)20 5-19-14.  
Ümumi: (024)20 5-15-56.  
e-mail: gabalanews@mail.ru

Azərbaycan Respublikası  
Mətbuat və İnformasiya  
Nazirliyində qeyddən keçmişdir.  
Lisensiya AV № 022611  
«Kapitalbank»ın Qəbələ filialında  
hesab № Az36AİB  
33080019444900218149  
VÖEN: 4400103601

Qəzet «Qəbələ»  
qəzetiin kompüter  
mərkəzində yığılıb səhifələnmiş  
və Bakı şəhərində «E-Q» MMC-nin  
mətbəəsində ofset üsulu ilə  
çap edilmişdir.  
Tiraj 2300.  
Oxucu məktubları geri  
qaytarılmır.